

Mayın beşində Azərbaycanın tanınmış yazıçısı Əlabbas 58 yaşı tamamladı.

80-ci illerde ədəbiyyata gələn Əlabbasın "Kişilik" adlı ilk hekayesi 1981-ci ildə "Ulduz" jurnalında çap olunub. 1989-cu ildə ilk kitabı "Gümüşü gecələr" işıq üzü görən yazıçının 1993-də "Güdaz", 2001-də "Uçurum", 2004-də "Qiyamçı", 2007-də "Sonun başlanğıcı", 2008-də "Mən Qarateli sevirdim", 2010-da isə "Qaraqovaq çölləri" adlı topuları araya-ərsəyə gəlib. Əsərləri türk, qırğız, rus və ingilis dillərinə tərcümə olunub. Doğum günü ərefəsində yazıçı ilə olan səhətimizi oxuculara təqdim edirik.

- Az qala 5 ildi, özünüz dediyiniz kimi, "yaralı ürəyinizin yazdırıldı", qələminizdən kağızlara süzülən o həyatı anları, bədii dildə desək, nəşr əsərlərinin çapını görmürük. Əlimizdə olan son kitabınız 2010-da nəşr olunan "Qaraqovaq çölləri"di. Niye mətbuatdan uzaqsınız? Bizləri və oxucularınızı niye yazdıqlarınızdan məhrum etməsiniz? Olmaya usandınız, yoruldunuz? Amma bildiyimiz, tanıdığımız Əlabbas bəy qələmdən el çəkməz.

- Desəm, sebəblər sırasında siz sadalayalar yoxdu, yalan olar, intehası bu dünyadan daşı necə qoyulubsa, heç də hər şey göründüyü kimi deyil. Hətta göz önünde olanlar da. Azca diqqət türli şeylər üzə çıxarı. Hazırda elimin altında çapa hazır üç kitabım var. Cavanlıq çağları və özünü oda-közə vurmağın o vaxtı ləzzəti ol-sayıdı, onları vaxt itirməden oxucu üvanına gönderirdim. Amma indi ne

yazılırmada gen-bol bəhs etdiyimdən daha kimisə yormaq fikrində deyiləm, onu deyə bilərem ki, istənilən əsərdə sözün hər bir mənasında yazıçının özü var. İrlı-xirdali bütün hadisələr bu və ya digər derəcədə onun şəxsən başına gələnlər, yaxud da eşitdiyi, gördüyü, şahidi olduğu, köhnə avazla deyilmiş olsa belə, yaradıcılıq süzgəcindən keçirərək özünükü ləşdirdiyi olaylardı. Əsər bunsuz neçə əfə-qana dola bilər? O hadisələrin içində olma-yo-olmaya oxucunu neçə inandırıb-ləşərən ki, həqiqət anı hardadı? Hetta sıradan olan bir teleaparicinin məsələyə anı müdaxiləsi hər şeyin rəngini, məcra və axarını bircə anda deyişə bilir, hadisə və suretlərin müəllifi və Allahdan aşağı yaradıcısı olmağın özü görün nə demekdi... Yox əgər heç nəyə münasibet bildirmədən istənilən bir hadisə və əhvalatı danişır-sansa, onda da azindan bir nağlıçı qismində iştirakçıya əvvərlirsən. Dəxli

deyil. Məndə elə olmayıb ki, nədənsə çəkinib qələmi yerə qoyum. Bu gün olsa-olsa bədii ədəbiyyat özünün əbedi və əzəli missiyalarından daha çox birini - oxucunun bədii zövqünü formalasdırmaq missiyasını yerinə yetirməklə meşğuldur. Bu baxımdan söyügedən sahədə fikir azadlığının olduğunu kimsə dana bilməz. Faktdır ki, coxdandır qəzət-jurnal səhifesi ağ çıxmır.

- **Qırx ilə yaxındır ki, ədəbiyyat adlı bir yurd-yuvanın, bir ocağın sahəsiniz. Ümid yeri bilib ucalığına söykəndiyiniz, ocaq yeri bilib od-alovuna isındıyiniz ədəbiyyatdan bəkləntiniz, umacağınız nədir? Nəyi arzuladınız, nəyi istədiniz ki, bu ucalığa gedib çatdırınız? Bugünkü gündə gelib çatdığınız məqamdan raziinizmi?**

- Əslində umacaqlarımı dedim. İndiki halda manim istəyim nə ola bilər axı? Her bər insana olduğu kimi, yazıçıya da öz layıq olduğu halal haqqı verilsin. İnanın ki, yaxşı əsərlər də onda yaranar. İndi baxın: əsəri yazırsan, bir əziyyət, onun elektron variantını hazırlayırsan, ikinci əziyyət, correkte redakte də o biri yandan, sonra gelir çap problemləri... Kitabı ən azı yəni dən bir dəfə oxumalısan, pul tapıb onu nəşr etdirməlisən. Tutaq ki, lap bunu da elədin. Bəs sonra? Sonra da tirajı aparıb evin bir küçincən yığıb ya-vaş-yavaş onu dost-tanışa paylamaq

ses neticesində həm də son bir əsr ərzində formalasılmış nəşr dilinin yeri-ni moltanı dili tutdu. Nəzarətsizlik ucbatından indi bütün FM-lər də, telekanallar da o dildə danişır, qəzet və kitabların eksəriyyəti o dildə çıxır.

Burda söhbət 2000-ci ilə qədər və ondan sonrakı dövrün ədəbi-bədii prosesinden gedir. Nə qədər qəribə olsa da, Azərbaycan ədəbiyyatının zi-nəti sayılan yüksək əyarlı nəşr nümunələrinin böyük ekseriyəti məhz söyügedən dövredə qədər mövcud olan köhnə nəşr mexanizmi ilə yaradılıb.

Əgər dediyiniz kimi, bir nasır ola-raq mən bu gün hansısa ucalıqda qərar tutmuş kimi görünürümse, hərçənd heç də belə düşünürüm, bunu yalnız Yazıya ilahının lütfü və qisməti kimi baxmaqla, ona bu yolda əvəz-ədiləz bir vəsile və canlı kimi yanaşmaqla, bu xalqın yüksək mənvi də-yərlerinə az-çox işq tutmaqla nail ol-muşam. O da əgər olmuşamsa...

- **Çağdaş ədəbiyyat haqqında düşüncələriniz, və gənc yazarlara tövsiyələriniz?**

- Nə qədər kədəri olsa belə, artıq illərdi özümü gənclərin sırasında gör-mürəm. Demeklə deyil, çox şeylər da-haraxda qalıb. Yaş iyirmi deyil, iyirmi beş deyil, yol yoxuşa dikkənib. Elə bil ağır yazıçı qılıncının altından iyirmi-iyirmi beş yaşda keçdiyim o yazıları - "Köhnə kişi"ni, "Gözəmuncu-ğu"nu, "Cadugər"i yazan mən olma-mışam. Hərdən düşünürüm ki, o vaxt o ideya-məzmun, o cür yoğunrub-yapma hardan ağlıma gelib, görəsen? Bu sözü məndən adıçəkilər əsərləri yazdığım yaşadı həmkarlarım haqda suala cavab istənilidiyine görə deyirəm. İstedilən gənclər var, çoxdu on-lar. Hiss olunur ki, dünya ədəbi are-nasına çıxmak imkanları da az deyil. Aralarında dil bilənləri, əcnəbi ölkələrin ədəbi orqanları ilə əlaqədə olanları var, müxtəlif layihələr çərçivəsində işbirliyi yapırlar. Bu, əsas verir ki, gələcəyə və gənclərə ümidi baxasın. Onlar haqda başqaları üçün də maraqlı olan fikir iradaları var, amma kimsə buna yekəxanlıq, kimsə özündən müstəbehli kimi baxır deyənə, telefonla əlaqə saxlamaq mənə daha rahatlı. Kənan Hacı, Alpay Azer, Natiq Məmmədli, Mübariz Ören, Fərid Hüseyn, Ayxan Eyvaz, Cavid Zeynalı, Səxavət Sahil, Fariz Yunuslu vax-taşırı zəngləşdiyim və izlədiyim imza-lardı.

- **60 yaşın astanasında, 58 yaşın zirvəsində Əlabbas bəy geriye baxanda nələri görür? Giley-güzəriniz varmı? Qazandığınız və itirdik-ləriniz nə olub bu ömür-gün yolunda?**

- Ədəbiyyata mənimlə bahəm gə-lən səksənincilərin artıq hamısı altı-mış yaş ərefəsindədi. Onunla vidalaşanlar da var, qarşılımağın hazırlaşanlar da. Yaşın elə bir vaxtı gelib çatıb ki, qəribə görünse də, kimsədən seçilməməyə, böyük yazıçı ordusuna qoşulub gözdən itməye çalışırsan. Tək yazıçı ordusunamı? Deyərdim ki, yox. Elə hamiya. Amma bu yaşın ən elahiddə özülliyi və qəribəliyi həm də orasındadı ki, gözlərin zeifləyən vax-tında tək keçib gəldiyin yaradıcılıq yolunu deyil, ümumiyyətələr, arxada qalanları, olub-olanları həmsəkindən dənə aydın, necə deyərlər, qara şumda qara qızunu seçən tək görürsən.

O şeyləri ki, mən qazanmışam, onları təkcə istedadla əldə etmək olmur. Qətiyyət, iradə, inadkarlıq, mü-barizə özmi, döyüş ruhu olmadan hansı qazancdan söhbət gedə bilər? Giley-güzəra gələndə isə, dediyim kimi, haqqı verilməyənlərdən biri və bəlkə də, birincisi yazıçıdı. Aktyor heç olmasa seriallara çəkilmək, jurnalist qəzətçiliklə, müğənni toy ziya-fetləri ilə çörək qazanır. Bəs yazıçı? Dövlət öz yizalısına cahib çıxməlidid. Daha üç çap vərəqi həcmində poves-ti yirmi altı manat verməklə yox...

- **Gözümüz, qulağımız öyrəşib, adətən bu cür məqamlarda qarşı tərəfdən sorulan soru, geləcək nəsle arzunuz nədir, olur. Mənse tamam fərqli bir sualla bu söhbətə son qoymaq istərdim. 58 yaşı Əlabbasa arzunuz nədir? Özünüz özünüzə nəyi arzu edərdiniz? Nələri görmək istərdiniz özünüzde?**

- Bir yazımda dediyim kimi, roman yazmanın süpürgəcilik qədər də hörməti qalmayıbsa, başqa yol yoxdu, səbirlə olsun...

qalır. Bunun da adına faydasız əmək deyirler. Bundan başqa neyəsi əli və imkani çatmayan Azərbaycan yazıçısının bugünkü həyat və fəaliyyəti ən yaxşı halda bundan ibaretdi.

İndi çatdıqlarım heç də arzuladıqlarım deyil. Hayıl ki, mən istədiyimi yox, olsa-olsa bacardığımı eləyə bilədim. Səbəb, bəlkə də, daha çox o ol-du ki, zamanın carxi yenice çap olunmağa, söz deməyə hazırlaşdıqımız bir vaxtda döndü, ictimai-siyasi sistem çökdü, külli-aləm kimi mizan-tə-rezi də deyişdi. İlahi nizamın hökm sürdüyü söz-sənət dünyasındaki çal-xantılar son işimi ilin içində milli və mənəvi-etik dəyərləri heç-puç elədi.

Bədii ədəbiyyatın obyekti olan insanın iç dünyası unuduldu, əvəzində cəmiyyəti ciddi ideyaldarın məqsədlə şəkildə yayındıran, oturmuş dədə-baba əlaqəna zidd əsərlər təbliğ olunmağa başladı, on haldan doqqu-zunda naturanın bədiyyatı, hadisəciliyin isə lirik-psixoloji əsləbulu üstələdiyi və artan xətt üzrə inkişaf edən bu pro-



"Yazıçı həm hər yerdə olan, həm də heç yerdə olmayan Tanrı kimidir"

"Mən və mənsub olduğum səksənincilər nəslə, süfrə başına yiğilanda artıq onu yiğisdirirdilər"

de varsa, bircə o istək yoxdu. Gənclik illərində o sualı heç vaxt özümə vermedim ki, niye və kimin üçün yazıram. Amma bu gün tek yazı masasına əyleşməzdən qabaq deyil, elə vaxt-bi-vaxt özümə verdiyim ilk sual məhz odur: niye yazıram? Əgər hamı da olmasa, lazımlı olan adamlar artıq səni taniyırlarsa, qabında, qafanda olana bələddirərsə və sən de bunu elinin içi kimi bilirsənse, onda məhz indiki mənzərə yaranır. Elə görünür, daha yazmırısan. Amma gəl o tərəfini də fi-kirləşək: mən heç yazmayan adamda da günah görmürəm. Məsələ, guya, kitabın sayında, əsərin çoxluğundan? O sözü də mən deməmişəm ha, az olsun, saz olsun. Bura o də elave olunsa ki, yazı-pozunun müqabilində bu gün sənə bir quruş da verən yoxdu, onda kimi qınaya bilərsən? Gözəl yazı insan idrakının en zil və son pərdesində yaranır. Belə olduğunu halda əzab-əziyyətə araya-ərsəyə getirdiyin məhsul sənə az da olsa ağız şirinliyi, can rahatlığı getirmirsə, onda bə-lə çıxmır ki, bile-bile həmbəciliqlə məşğulsan? Həmbəllər da ki, inadı qırılmış, mübarizə əzmi sənmüş, köləyi könlülli şəkildə qəbul edən, bütün insani dəyər və hüquqlardan məhrum insanlardır. Son illərdə yazdım "Qul" hekayesini oxusən, bu səhəbətə qulaq asmaq ehtiyac da qalmaz. Orda demək istəmişəm ki, en azı zəmanənin öz təvr-hali insanı o yola itələyir. Cəmi şürlü bəşər övladının birinci istəyi en azı içindəki azadlığı qoruyub saxlamadı. Həkayənin qəhrəmanı da onu öz yazıları ilə qorumağa can atır, amma sonda tale onu qul bazarına aparıb çıxır.

- **Bildiyim qədər, hər bir ədəbiyyat nümunəsi nə qədər təfəkkürün, düşüncənin məhsulu olsa da, hər bir yazar gördüklerini, göz və ya qulaq şahidliyi etdiyi nəşnələri qələmə alır. Sərr deyilsə, hansı əsərinizin qəhrəmanı özünüzsünüz? Yaxud hansı əsərin süjet xəttinin bila-vasitə iştirakçısı və ya şahidi olmusunuz?**

- Siz məndən onu soruştırmayı, so-rusun ki, hansı əsərimin qəhrəmanı özüm deyiləm? Bu haqda publisist

vur-tut bir povestin yalnız adına etirazlar oldu. İn-safen, bircə vergülüme də toxunmadılar. Amma əvəzində kitab halında çıxan o yazıya o dövr üçün kifayət qədər sanballı hesab olunan qonorar (1800 m.) verdilər və onda oturub fi-kirledim: əger gecə-gündüz işlədiyim və zülm çək-diym iki yerdən il erzində vur-tut bir povestin getirdiyi qədər qa-zanc əldə edə bilmirəm, yazı-pozu-dan niye də möhkəm yapışmam? O vaxt ev-esiyim yox idi, yeddi il idi k-rayələrdə idik, yoldaşım her il yaxda Duzdağa ayaq döyürdü və beş nəfərlik ailənin bütün ağırlığı tək mənim ciyinimdə idi. Qəribədi ki, en yaxşı, iri-həcmli əsərlərimi o çətin illərdə, güz-zərənəmizin en ağır vaxtlarında yazmışdım.

İndi ad çəkmək istəmirəm, amma faktdı ki, istedadlı yazıçı dostlarımızın bir çoxu qələmi şura hökumətinin sü-qutu ilə tullayan ki, tulladılar. Çünkü həm nasır işi her oğulun dözə bili-cəyi bir iş deyil, adamdan məhrumiyət-lərə sinə gərmək, iradə və metanət is-teyir, həm də biz, mən və mənsub ol-duğum səksənincilər nəslə, süfre başına yiğilanda (90-ci illər) artıq onu yiğisdirirdilər.

Sualınızın növbəti hissəsinə gel-dikdə, deyim ki, indi kim ne istəyir, yazır. Ağzına gələni yazarlar da az

Söhbətləşdi: Aysu Cavanşirqizi